

ƏLƏDDİN MƏLİKOV

Fəlsəfə üzrə elmlər doktoru, dosent

*AMEA Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdürü,
Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan; aladdin.malikov@mail.ru*

DİN FƏLSƏFƏSİNİN TARİXİ, TƏRİFİ VƏ DİGƏR ANLAYIŞLARLA FƏRQİ

Açar sözlər: *Din fəlsəfəsi, Dini fəlsəfə, Dinin fəlsəfəsi, Epistemologiya, Teologiya, Kəlam, İslam fəlsəfəsi*

Din fəlsəfəsinin tarixi

“Din Fəlsəfəsi” termini fəlsəfi ədəbiyyatın son əsrlərdə daxil edilmişdir. Din fəlsəfəsi “din” və “fəlsəfə”-nin vəhdətindən yaranmış fəlsəfi bir sahədir. Onun müstəqil bir elm olaraq ərsəyə gəlməsi 19-cu əsrin birinci yarısına təsadüf edir. Bu terminin filosoflar arasında da-ha çox işlədilməsinə Hegelin “Din fəlsəfəsinə dair mühazirələr” adlı əsəri səbəb olmuşdur. [8, s. 3] Amma bu o demək deyil ki, din fəlsəfəsi mövzuları Hegeldən sonra meydana gəlmişdir. Din barədə fəlsəfi fikirlər və dinin ağıl və təfəkkür baxımından araşdırılması dinin özü qədər qədim tarixa malikdir. Din ərsəyə gəldiyi zamanдан bəri dini mövzular barədə düşüncələr və müzakirələr olmuşdur. Əlbəttə bir mövzuya üzərində düşünmək və müzakirə etmək zəruri mənənəda fəlsəfi düşüncə demək deyil. Bu səbəbdən, din haqqında söylənmiş bir çox hikməti ifadələr din fəlsəfəsinə aid edilmişdir. Dini mövzuların hər biri fəlsəfi baxımdan araşdırma mövzusu olmaya bilar. Amma din fəlsəfəsinin varlığı üçün həm fəlsəfə, həm dini düşüncənin müəyyən bir müstəvidə olması zəruridir. Nümunə üçün qeyd edə bilərik ki, qədim Yunanistanda fəlsəfi düşüncə diqqətəlayiq bir şəkildə inkişaf etsə də, dirlə əlaqəli mövzu və müzakirələr formalşamamışdır. Bu səbəbdən din fəlsəfəsi anlayışı o dövrədə olmamışdır. Qədim Yunanistanda sistematiq dirlərin mövcud olmaması bunun aydın göstəricisidir. Platonun bəzən “tanrı”, bəzən isə “tanrılar” ifadəsini işlətməsi və ya Aristotelin “tanrı” ilə birgə maddənin də əzəli olmasını qeyd etməsi ciddi problemlər tövərtmirdi. Din-fəlsəfə münasibətləri Akvinalı Foma, Farabi, İbn Sina, İbn Rüşd kimi orta əsr xristian və müsəlman filosoflarının əsərlərində

daha sistematik şəkildə öz əksini tapmışdır. Qi-saca olaraq qeyd edə bilərik ki, din adı altında olan hər bir mövzu və ya baxış, fəlsəfi cəhətdən müzakirə obyekti və ya tədqiqat mövzusu olmaya bilər.

Din Fəlsəfəsinin jaranma səbəbləri

Din barədə fəlsəfi araşdırmaların uzun bir tarixə malik olması heç kəsə şübə doğurmur. Zira fəlsəfə və din bəşər mədəniyyətinin ən qədim təzahürlərindəndir. Tarixin ilkin çağlarından başarıryyətin dini məsələlərə meyl və maraq göstərməsi filosofları müxtəlif dirlərin müdədələri, onların əsaslandığı arqumentlər, bu arqumentləri dəyərləndirmək meyarları və bütövlükdə dini ideyaların dünyaya ümumi bir baxış verib-vernəməsi barədə araşdırmalar aparmağaya yönəltmişdir. Bu məsələlərlə məşğul olan filosofların bir qismi dini baxışların ağlabatan və əsaslı olması fikrini irəli sürmüşlər. Başqa bir qismi müəyyən dini ideyaları rödd etmiş və ya onlara şübhə ilə yanaşmışlar. Bir sıra filosoflar isə tam bitərəf mövqədə dayanıb yalnız bu məsələni aydınlaşdırmağa çalışmışlar ki, dini ideya və təsəvvürlərdə xüsusi növ idrak və bilik mövcuddur, yoxsa yox.

Bu qədim tarix din fəlsəfəsinin özünü aiddir, həmin terminin meydana gəlməsi və cənni adlı kitabların və məqalələrin yazılıması isə XIX əsər aiddir. yeni bir hadisədir. [7, s. 14-15]

Bəzi mütəxəssislərin fikrincə, maarifçilik dövründə qədər filosoflar arasında belə bir mövqə hakim olmuşdur ki, fəlsəfə ilahiyyatın xidmətçisidir. Lakin həmin dövrdən başlayaraq, bu baxış aradan qalxmağa başlamış və əvvəzində fəlsəfə təbii elmlərin xidmətçisinə çevrildi. Bu proses “din fəlsəfəsi”nin meydana gəlməsi ilə nəticələndi. Lakin yenidən ilahiyyata meyl

edən fəlsəfə artıq İlahiyyatın xidmətçisi olan fəlsəfə deyil, daha çox suallar və şübhələr doğuran filosofdır. Məhəmməd Qrey Legenhauzen bu baradə yazar:

"Maarifçilik dövründə başlayaraq, Avropana öksür filosoflar və ilahiyyatçılar fəlsəfənin ilahiyyatı xidməti fikrinə qarşı çıxmışlar. Lakin natiçədə fəlsəfə azadlıq qazanmaq avazına, öz övladlarının xidmətçisine çevrilmişdir. Pozitivizmin çıxıqlığından sonra elan olundu ki, fəlsəfə tabii elmlərin xidmətçisidir və onun vazifəsi qalan (həll edilməmiş) məsələləri həll etməkdən ibarətdir. Bunun ardınca fəlsəfə yeni bir paltarda- din fəlsəfəsində- meydana çıxır, və təkəbbürə özü suallarını ilahiyyatçının qarşısına qoyur. İlk nəzər saldıqla bunlar ilahiyyatçıları asırları boyu müşəğul edən suallar kimi görür. Lakin insan bu suallardan doğan yeni problemlərlə tanış olduqda, anlayır ki, din fəlsəfəsi göründüyü qədər də günahsız deyildir. Fəlsəfə tabii elmlərlə qulluq etdiyi üzün müddət arzında dinin oleyhinə olan antropologiya, materializm, naturalizm və digər ideologiyalarla səyisiz kompromislər getməyə məcbur olmuşdur və indi ilahiyyatçılar qarşısında öz suallarını qoşarken, həmin ideologiyaların dolillərini də qoltuğunda tutmuşdur... Din fəlsəfəsi heç bir vəchtlə ananavı anlamada götürülən rasional ilahiyyatın başqa adı deyildir, cünki burada məhz teoloji məsələlərdə istifadə olunan rasional məyarlar dəyişikliyə uğramışdır. İlahiyyatçı bu faktı nəzərdən qəçirməməlidir". [5, s. 24]

Q. Legenhauzenin söylədikləri aşağıdakı qənaətlərə göləməyim imkan verir:

1. Din fəlsəfəsinin ananavı və yeni mənaları bir-birdindən fərqlənir. Bunlardan ilki dinin xidmətçisi və müdafiəçisi olunmuşdur, ikincisi isə dino münasibətdə düşmən mövqədə dayanır.
2. Din fəlsəfəsi yeni anlamda Avropana maarifçilik dövründə (XVII-XIX əsr) və sonrakı asrlarda meydana gəlməmişdir.

3. İlahiyyatçı din fəlsəfəsini qidalandıran elmləri, yəni "yenisi elmləri" və onlara məxsus fəlsəfələri müükəmməl şəkildə məmənsodluq təqdirə yələnz dini və dini iddiaları tam müdafiə edə bilər.

Din fəlsəfəsinin tərihi

Din fəlsəfəsinin tərifini dair müxtəlif fikirlər irəli sürüləmişdir. Ümumilikdə onları üç qrupa bölmək mümkündür:

1) Bir çox mütxəssislər belə hesab edirlər ki, din fəlsəfəsi müüyyən bir tarif siyir və onun ümumi tərifini vermək qeyri- mümkindür. Alman keşfi və ilahiyyatçı Göttingen bu baradə yazar: "Din fəlsəfəsi termini, o qədər bulanıqdır ki, onun aydın bir tərifini vermək qədərdir. Belə görünür ki, heç kəs din fəlsəfəsinə daşıq və hərtərəfli bir tərif verməyə qadır deyil. Fəlsəfəni özü aydın və konkret bir tərif malik olmadığı halda, din fəlsəfəsinə dair aydın tərif ırslı sürüüla bilərmə?!". Həqiqətən də, din fəlsəfəsinə ümumi bir tərif vermək müüyyən çatınlıklarla müşayiət olunur. Bunnadən birincisi "din fəlsəfəsi" birləşməsində nəzərdə tutulan fəlsəfənin özüna daşıq tərif verməyin çatınlığıdır. İkinci çatınlık həmin birləşmədəki "din" anlayışına hənsi konkret məzmun verilməsi ilə bağlıdır. Lakin buna baxmayaq, din fəlsəfəsinin predmetini müüyyənləşdirməyin qeyri-mümkün olduğunu da düşünmək düzüngə deyildir. Yəni, din fəlsəfəsindəki ümumi xüsusiyyətlərdən çıxış edərək, ona konkret bir tərif vermək mümkündür.

2) Bir sira mütxəssislər din fəlsəfəsinin "dinin rasional müdafiəsi" kimi səciyyələndirirlər. Con Hik bu məsələdən bəhs edərkən, yazar: "Bir vaxtlar din fəlsəfəsi bütövlükədə din baradə fəlsəfi düşünçə, yəni dini görüşlərin fəlsəfi müdafiəsi sayırdı; din fəlsəfəsi vəhymi ilahiyyatdan (Revealed Theology) fərqləndirilən tabii ilahiyyatın (Natural Theology) rolunu və funksiyasını yerinə yetirən bir predmet hesab olundu. O, son natiçədə aqlı dillər vasitəsilə tanrınnı mövcudlığını isbat edir və beləliklə, vəhbi tarəfdarlarının inşası əsaslaşdırıldı". Con Haspers dən din fəlsəfəsi üçün buna uyğun vəziyyət müüyyənləşdirərək, qeyd edir: "Bütün digər hallarda olduğu kimi, din sahəsində də fəlsəfənin işi inancı əsaslaşdırmaqdır". [9, s. 19] Din fəlsəfəsinin bu formada mənalandırılması hal-hazırda geniş yayılmışdır. Amma din fəlsəfəsinin bu formada təqdim etmək doğru deyildir. Con Hikin sözündən dən anlaşıldığı kimi, belə olan təqdirədə, din fəlsəfəsi teologiya elmi və rasional ilahiyyatla ceyniləndirilir.

3) Günümüzdə din fəlsəfəsinin ən geniş yayılmış tərifi belədir: Din fəlsəfə- fəlsəfənin digər qolları (hüquq fəlsəfəsi, əxlaq fəlsəfəsi, elm fəlsəfəsi və s.) kimi, dini iddiaları və baxışları fəlsəfə cəhətdən araşdırılması deməkdir.

Aşağıda din fəlsəfəsinin bu tərifini əks etdirən bəzi fikirləri qeyd edirik:

a) Con Hik: "Din fəlsəfəsi termini elm fəlsəfəsi, sanat fəlsəfəsi və s. kimi terminlərlə analoji şəkildə işlədir. Yəni din haqqında fəlsəfə düşüncə mənasındadır. Bu tərif əsasən, din fəlsəfəsi dini öyrənmək vəsaiti deyil. Əslində ona, əməməyyətə, dini mövqedən yanaşmağa etyicə yoxdur. İnançlarla, inançmalar eyni şəkildə din baradə fəlsəfi düşüncələri müzakirə edə bilərlər. Din fəlsəfəsi- dinin əsas anlayış və institutlarını, dini təcərbənin başlıca təzahürərini və ibadət mərasimlərini araşdırır. Neco ki, hüquq fəlsəfəsi- hüquqi anlayış və prinsipləri, sanat fəlsəfəsi- estetik kateqoriya və metodları fəlsəfi baxımdan ənənəvi". [1, s. 173-174]

b) Ronald Hepburn: "Din fəlsəfəsi dini anlayışların, baxışların və müddəaların fəlsəfi baxımdan araşdırılması və onların isbat olunub asənləndirilməsi deməkdir".

c) Prof. Hobling: "Din fəlsəfəsi rasional əsasda müxtəlif dini baxışların toniqi təhlilini verməyə çalışır. Din fəlsəfəsinin ən müümət sahəsi tanrı haqqında fəlsəfi nəzariyyə, yəni tanrı haqqında rasional təlimidir." Müxtəlif fəlsəfi sistemlər mövced olmuşdu kimi, din fəlsəfəsində də əsaslı corayanlar mövcuddur.

Fəlsəfa və dinin funksional münasibətləri

Fəlsəfənin dina münasibətdəki rolu və funksiyası baradə tarix boyu müxtəlif baxışlar mövcud olmuşdur. Onlardan ən əhəmiyyətliləri aşağıdakılardır:

1. Fəlsəfə dinin oleyhinidir və onu rədd edir. Ağlı dini baxışların yanlışlığını aşkarla çıxarıır. Dinin psixoloji və ya sosial köklərinin göstərmək, dini görüşlərin metafizik, xaudə elmi baxımdan kənar olduğunu göstərir cəhd edir. Bu iddia Karl Marks və Zigmund Freyd tərəfindən həyatə keçirilmişdir.

2. Fəlsəfə dini inkar edə bilməz. Fəlsəfənin gücü yalnız dini baxışlarda istifadə olunan anlayışları təhlil edə bilər. Bu mövqə Karl Bartın əsərlərində özəsini tapmışdır.

3. Fəlsəfə dini idəyələri əsaslandırma bilər, amma dino zəmin yaradın vəsaiti kimi istifadə oluna bilər. Yəni ağlı məhdudluğu və axarş zərurətinə nəzər alsaq, insanın hayatı suallarına cavab vermək üçün başqa bir metod və sahə göstərə bilər. Bu fikir Paskal, Kyerkekor və J.Bruner kimi filosoflar tərəfindən irəli sürülmüşdür. Bu baxışın başqa bir variantına

İ.Kantin əsərlərində rast galırıq. O, etikanı fəlsəfənin çıxış nöqtəsi kimi görmüş və tanının varlığı etikanın ilkini prinsipləri sırasına daxilidir, nəticəsində gəlmışdır.

4. Fəlsəfə apologetika (Apologetika hər hansı bir təlimi rasional dəllillərlə müdafiə etməkdən ibarətdir.) yolu ilə dini inancı əsaslaşdırma bilər. Xristian, İslam və Yəhudi fəlsəfəsinə də mövqə genis yayılmışdır. Anselm, Foma Akvinski, Ibn Rüsd, İbn Sina və İbn Meymün dənələr fəlsəfə yanaşmanın parlaq nümayəndəldəridir.

5. Fəlsəfə inancın başqa formasıdır. Yəni fəlsəfə də dinin irali sürdüyü ideyaları ifadə edir. Sadəcə fərqli budur ki, fəlsəfə daşıq rasional metodla, din isə metafizik və emosional formada idrakın mənbəyi kimi qəbul edir. Bu fikir Hegelin əsərlərində dəha çox öz əksini tapmışdır.

Din fəlsəfəsi epistemologiyanın forqı

Epistemologiya fəlsəfəsinin ən əhəmiyyətli mövzularından biridir. Nüümə üçün qeyd etmək yerinə düşə ki, ağlı və din münasibətinin keyfiyyəti tarix boyu insanların üçən suallardan biri olmuşdur. Digər tərəfdən inançmaların imanın rasional bir boyutundan yoxsus olduğunu iddia edərək, bu mövqunu atecizmən təməli olaraq dəyərləndirmişlər.

Rasionallıq mənə etibarılı ağıla uyğunluq deməkdir. Hər hansı bir iddiyanın rasionallığını araşdırmaq, onun ağıla uyğun olub-olmadığını göstərməkdir. O zaman belə bir suyənən çıxır: Rasionallığın meyari nödür? Ağıla uyğun bir iddia ağıla uyğun olmayan bir iddiyanın hanisi metod və düzənlərdir. Bu sualları cavablaşdırmaq vəzifəsi fəlsəfəsin epistemologiya sahəsinə aiddir. Daşıq məsələyə nəzər saldıqda, epistemologiya din fəlsəfəsindən öncə bəzi sualların cavablarını diaqolqlaşdırır. Bu səbəbdən epistemologiya din fəlsəfəsinin rasional düzürlərini müzakirə edən elmdir.

Mövzuya diqqətlə baxıldığda, qeyd edilən sualların vahid fəlsəfə cavablarını din fəlsəfəsindən axtarmaq məmənliyi. Bu suallar epistemologiyada araşdırılır. Bura bu suallın cavabında qısa rasionallığın osas iki meyarını qeyd edirik. Bu iki meyar uyğunluq üçün yetəri şərtlər olmasa da zəruri şərtlərdir. Bu ikisindən birinin olmadığı təqdirdə rasionallıqlandan səhbat belə oluna bilməz.

1- İlk meyar: Müşayyan bir mövzu ile ala-
qarın düşüncelarımız, inançlarımız arasında
açıq ve ya gizli tutarsızlıklar olmamalıdır.

2- İkinci meyar: Bir iddianın, düşüncenin rasional olması için "yeterli argumentlerin olması" zoruridir. Bu sababdan her hanı bir iddia, inancı destekleyen kifayat qadır argument yoxdur, onu iddia etmek ve inanç rasional deyildir. Bu sababdan yəqinlə təsdiq edilən elm dayışılmazdır. [3, s. 52]

Din fəlsəfəsi, dini fəlsəfə və dinin fəlsəfəsi

Bir xəttindən həlləcik kategoriyani: "din fəlsəfəsi", "dini fəlsəfə" və "dinin fəlsəfəsi" anlayışlarını şəhər eyniləşdirirlər. [4, s. 476] "Din fəlsəfəsi" termininə onca otafra aydınlıq götürüldür. "Dini fəlsəfə" isə dinin daxilində meydana gəlmış fəlsəfəyə deyilir. Lakin "dinin fəlsəfəsi" dini etibarları sabablarına deyilir. [2, s. 254]

"Din fəlsəfəsi" fəlsəfənin dino münasibatını aydınlaşdırmağı nözrdə tutur. Yəni burada qarşıya çıxan əsas sual budur: Fəlsəfə dini təsdiq edir, ya onun aleyhinədir? Əlbatta, müxtalif fəlsəfə sistemləri baxımından bu sualın cavabı da fərqlidir.

"Din fəlsəfəsi" dini ideyalar, inanclar və dəlilləri araşdırmaqla möşgül olur. Yəni bu sahə fəlsəfənin "din haqqında" temal argumentlərini təsdiq etmek şəkildə başa düşülmüşdür. Din fəlsəfənin dinin nəzəri cəhdətində fəlsəfə əsaslarla təhlil və tənqidindən ibarətdir. Dinqən fəlsəfənin münasibətindən arsa yə golən "din fəlsəfəsi" müxtəlif aspektlərdə formalılaşır. Burada din fəlsəfəsinin vəzifələri aşağıdakılardır:

"Din fəlsəfəsi" fəlsəfənin qollarından biridir. "Din fəlsəfəsi" fəlsəfənin digər qolları (hüquq fəlsəfəsi, əxlaq fəlsəfəsi, elm fəlsəfəsi və s.) kimi, dini baxışların fəlsəfi cəhdətindən araşdırılmış deməkdir. "Din fəlsəfəsi" dini öyrənmək vəsitiyi deyil. Əslində ona, dini mövqedən yanışmaya da ceytiyac yoxdur. Ateistlər və dindarlar cyni şəkildə "din fəlsəfəsi" ilə möşgül olurlar. "Din fəlsəfəsi" dinin əsas mahiyyət və anlayışlarını, dini təcrübənin başlıca tozahürlərinə və ibadət mərasimlərini aşadır.

"Din fəlsəfə" nödür? "Dini fəlsəfə" dedikdə varlıq və insanın mahiyyəti haqqında müddələrin dindo qeyd edilən formasiyası əsas götürülür, meydana çıxır. Yəni həmin təlimlər toplusunda dino şəhəriyyət dasıyan mövzuları düzüncə sistemi əsasında təhlil edir. Hərçənd bəzi məsələlərdə din mövzularla fəlsəfi anlayışlar arasında paradosks yaranır. Belə hallarda dini

fəlsəfə ilə möşgül olan mütfəkkir onları təhlil edir və həmin ziddiyətlərin həlli üçün yollar arxaları.

"Dinin fəlsəfəsi" din daxilində olan etibar və şəhəri hökmərinin sababları açıqlayır. Din almıları bu sahədə kitabları yazmış və bir sira dini ayın və amalların fəlsəfələrini və sabablarıni açıqlamışlar.

Din fəlsəfəsi, kəlam və din elmləri

Mövzu etibarla din fəlsəfəsi on yaxın olan sahələrdir. Amma din fəlsəfəsi onunla da eynilik təşkil etmir. İsləm mədəniyyətində kəlam elmi əqli və nəqli argumentlərlə təmal dino mövzuları tərif, təhlil, tənqid edən, sistemləşdirən və müdafiə edən disiplin şəkildədir. Digər dırnlarda da ilahiyyat bu formadadır.

Din fəlsəfəsi sistematiq kəlamla əlaqəli inkişaf edir. Hətta bircincin ikincini böyük ölçüdə cəhət etdiyini də iddia edə bilərik. Bu yaxınlıq sabobi "din fəlsəfəsi"ni klassik mənədə "fəlsəfə kəlam" olaraq bəzilərinin adlandırmışdan qaynaqlanmışdır.

Din fəlsəfəsi araşdırmaçının mütkəllimli (Kəlam elmi ilə möşgül olan mütfəkkirə "Mütəkkəlim" deyilir.) forqı budur ki, mütkəllim açıq və ya gizli bir şəkildə təsdiq ilə yola çıxır. Bu manadə mütkəllim ilə kəlam tərxişini də qarşıdırmaç lazımdır. Mütəkkəlim kəlam mövzusunu hayatı bir masala hesab edir. O söylədikləri və yazdıqları ilə din mövzusundan olan şəkk-sübhələri aradan qaldırmaq və ağla əsaslanan bir tərzədə cavab vermək istəyir. Bu sababdan dinin əsas inanclar hər çür şübhənin fövgündür. Mütəkkəlim masalının başından belə inanır, belə düşünür və bunu isbat etməyə çalışır. Qisaca kələmdə dini əsaslar aksioma olaraq doğulur, ən kiçik suala belə yoxdur. Din fəlsəfəsi tədqiqatçısı isə dəslil və argumentasiyə həc bir nəsnəni möqbul saymaz. Əzəzindən üzərində işlədiyi tədqiqatın inandığı olduğunu ortaya qoymaz. Din fəlsəfəsinin dəslil tənqid və etirazların əksəriyyəti filosofların şəxsi azadlıq havasından irələnən məsələlərdir. Belə ifadə etmək doğru olarsa, fəlsəfədə filosof dirlər uzaqdan və ya yaxından; bir haldaklı, kələmdə mütkəllim mövzuya bağlı olaraq və ekzistensial bir formada inanaraq, möşgül olur.

Burada əsas suallardan biri budur ki, "din fəlsəfəsi" fəlsəfənin qoludur yoxsa ilahiyyatın? Aydınldırki, "din fəlsəfəsi" fəlsəfənin bir sahədir ilahiyyatın yox. Bunun əsas argumenti budur ki, din fəlsəfəsinin metodologiyası fəlsəfə

metodologiyadır. Din fəlsəfəsi dini mövzulara obyektiv yanaşır. Din fəlsəfəsi baxımından dini mövzular isbat və inkarə bərabərdir. Kəlam elmi İsləm inançlarının dini mötnörləndən çıxarı, izahi, tənzimlənməsi və əsaslaşdırılması ilə möşguldür. Mütəkkəlimin dörd əsas vəzifəsi bunlardır: a) Orjinal dini qaynaqların (kitab və sūnnə) İsləm etiqadlarının çıxarışı; b) Dinliyicilərin anlayacağı anlayış və terminlər sonundan həmin biliyin izah və təfsiri; c) Dini məarifi sistemləşdirək, belə ki, bütün inanclar ziddiyətsiz və bir-birilə əlaqəli şəkildə olsunlar; d) Əldə edilən etiqadların rasional isbatı və müdafiəsi. Ümumi mənədə həqiqi təldiq edən və ya ontologiya elmi olan fəlsəfə, rasional-deduktiv metodla həqiqit axtarışında olsa da, unun müdafiəsini öz öhdəsinə alır. Din fəlsəfəsi dirlərin ümumi ilkin fərziyyələrini, müstərək mövzularını qiyomatlındırmakla möşguldən və burada teist və atئist eyni dərəcədə çıxış edir. Kəlam elmi yeni mövzuların ortaya çıxması ilə, kəhən suallara yeni cavablar, fərqli konsepsiylərən istifadə və dinin başarı və maddi yörənlərə diqqət artımı nəticəsində dayiąşlılığı uğrayır, bu üzəndə ona "yeni kəlam" demək olar. Lakin bu yeni ad, kəlam elminin mahiyyətə dəyişdiyi ortaya qoymır. Din fəlsəfəsi və kəlam iki elm kimi bir-birilə ilə qarşılıqlı münasibətdədir. Bir-birinə sual-cavablarını nəzərə alır, onlardan istifadə edirlər. Amma eyni deyillər. Kəlam çox metodlu elmdir, başçının möşhür olan bütün elmi metodlarından istifadə edir. Din fəlsəfəsi isə rasional zakəha əsaslanan və yalnız həqiqi təşviş üçün araşdırmaçın edən fəlsəfə sahədir. Burada belə bir sual meydana çıxır ki, xəlastik fəlsəfə din fəlsəfəsidirmi? Nümunə üçün İsləm fəlsəfəsi din fəlsəfəsi ilə ceynidir? Cavab: xeyir. Xəlastik fəlsəfə din fəlsəfə hisab edilir. Din fəlsəfəsi ilə dini fəlsəfənin fərqlərini yuxarıda qeyd etmişik.

Din fəlsəfəsinin problemləri (mövzuları)

Din fəlsəfəsinin problemləri dedikdə əsasən müxtəlif filosofların dina baxışları nəzərdə tutulur. Din fəlsəfəsinin tərifindən aydın olduğu kimi, burada da vəhid tərif mövcud deyil. Bu sababdan din fəlsəfəsinin mövzuları də müxtəlif fəlsəfə sistemlərin yanaşmalarına bağlı olaraq dəyişir. Fəlsəfədə olduğu kimi, din fəlsəfəsində də rasionalistlər, empiristlər, realistlər və idealistlər vardır. [6, s. 12-13] Din fəlsəfəsi ümumiyyətdə aşağıdakı əsas problemlərlə üzüldür:

1- Ontolojik və kosmoloji problemlər. Tanrıının varlığı və mövzuya aid isbat və inkarə etmək. Kainatın yaradılışı. İnsanın ələmdəki yeri. Vəhyyin mümkünlüyü. Ölümündən sonrakı hayat və ruhun ölümsüzlüyü.

2- Epistemolojik problemlər. Aləmdə ala-
qarın məlumatlarımızdan Tanrıının varlığının yoxluğu və qaynağının çıxarışı; b) Dinliyicilərin anlayacağı anlayış və terminlər sonundan həmin biliyin izah və təfsiri; c) Dini məarifi sistemləşdirək, belə ki, bütün inanclar ziddiyətsiz və bir-birilə əlaqəli şəkildə olsunlar; d) Əldə edilən etiqadların rasional isbatı və müdafiəsi. Ümumi mənədə həqiqi təldiq edən və ya ontologiya elmi olan fəlsəfə, rasional-deduktiv metodla həqiqit axtarışında olsa da, unun müdafiəsini öz öhdəsinə alır. Din fəlsəfəsi dirlərin ümumi ilkin fərziyyələrini, müstərək mövzularını qiyomatlındırmakla möşguldən və burada teist və atئist eyni dərəcədə çıxış edir. Kəlam elmi yeni mövzuların ortaya çıxması ilə, kəhən suallara yeni cavablar, fərqli konsepsiylərən istifadə və dinin başarı və maddi yörənlərə diqqət artımı nəticəsində dayiąşlılığı uğrayır, bu üzəndə ona "yeni kəlam" demək olar. Lakin bu yeni ad, kəlam elminin mahiyyətə dəyişdiyi ortaya qoymır. Din fəlsəfəsi və kəlam iki elm kimi bir-birilə ilə qarşılıqlı münasibətdədir. Bir-birinə sual-cavablarını nəzərə alır, onlardan istifadə edirlər. Amma eyni deyillər. Kəlam çox metodlu elmdir, başçının möşhür olan bütün elmi metodlarından istifadə edir. Din fəlsəfəsi isə rasional zakəha əsaslanan və yalnız həqiqi təşviş üçün araşdırmaçın edən fəlsəfə sahədir. Burada belə bir sual meydana çıxır ki, xəlastik fəlsəfə din fəlsəfəsidirmi? Nümunə üçün İsləm fəlsəfəsi din fəlsəfəsi ilə ceynidir? Cavab: xeyir. Xəlastik fəlsəfə din fəlsəfə hisab edilir. Din fəlsəfəsi ilə dini fəlsəfənin fərqlərini yuxarıda qeyd etmişik.

3- Dini inançların dil və məntiq cəhətdən təsdiq və təhlili. Din dili məntiqlidirmi?

4- Dinin əxlaq və incəsənət münasibətləri. Bütün başqa təcrübələrinin qovuşması və yenini fikir sistemini qurulması.

5- Dini simvolların mənə və əhəmiyyəti.

Fəlsəfənin bu qolu haqqında ümumi bir mənzərə yaratmaq üçün mövzular sırf bəndlər formasında topladıq. Əslində hor bir mövzü bir çox baxımından digər bəndlərlə çox yaxından əlaqəlidir. Nümunə üçün Vəhyyin mövzusunu qeyd edə bilərik. Vəhyyin bir tərəfi metafizik və ontolojik digər tərəfdən epistemolojik bir mövzudur. Allahu varlığının argumentlarda həmçinin.

Burada bir məsələyə diqqət çəkmək yerinə düşür. Bir filosofun din fəlsəfəsi ilə möşgül olmasının üçün qeyd edilən problemlərin bütünü ilə möşgül olmasının surəti deyil. Dekart, Leibnits və Spinoza kimi rasionalist filosoflar ümumən dinin rasional baxışlarını, xüsusun Tanrıının varlığını rasionallı arşardımlarla isbat etməşmişlər.

Digər tərəfdən empirist filosoflar din fəlsəfəsində dini təcrübə mövzularına daha çox əhəmiyyət vermişdərlər. Onlar din dilini məntiq və logistikaçı yönündən təhlil və tənqid etməkdərlər. Digər filosoflar isə ekzistensial filosofiya və fenomenolojik təhlilər təqribatlılar aparırlar.

Fəlsəfə sahəsində olan bu çalışmalar dino dəfələnək bir tərəfdən baxan teolojidə öz əksini tapmışdır. Nəticədə bir sira yeni mövzular ortaya çıxmışdır. Bəzi mütfəkkirlər onu yeni kəlam və ya müsəsi kəlam adlandırmışlar. Güñümüzdə klassik mənədə rasionalist və empirist cərəyanlarının teologiyaya baxışı forqlıdır. Bunlara bir də təcizm görüşlərini və qərbdəki individual tərni anlayışlarını əvətsək, din sahəsində necə bir canlanmanın və o qədər də qarışıqlığın olduğunu müşahidə edəcəyik. İnformasiyaların partlayışı və millətlərərəsi fikir alış-verişində olan sürəti diqqətə alıǵımızdır.

dirdə, hər fəlsəfi məktəbin ciddi şəkildə din üzərində düşünən insanlara nə qədər ehtiyac duyacağı özü-özlüyündə ortaya çıxar.

Ədəbiyyat siyahısı

1. Manafov, Rafiz. Con Hikin Din Fəlsəfəsinin əsas prinsipləri // Bakı İslam Universiteti Zaqtala Şöbəsinin Elmi Məcmuası, 2007. № 2, s. 173-185.
2. Məlikov, Ələddin. İbn Rüşdün Din Fəlsəfəsi // Din araşdırma jurnalı, 2018. № 1, s. 249-264.
3. Məlikov, Ələddin. Sədrəddin Şirazi fəlsəfəsində ağıl və iman münasibətlərinin təhlili // Metafizika Jurnalı, 2019. Vol. 2, № 5, s. 249-264.
4. Rüstəmov, Yusif. Fəlsəfənin əsasları, Bakı: Elm nəşriyyatı, 2004, 498 s.
5. Yaqub, Mail. Din Fəlsəfəsi, Bakı: Qanun nəşriyyatı, 2017, 247 s.
6. Mehmet S.Aydın, Din Felsefesi, İzmir: İlahiyyat Fakültesi Vakfi Yayımları, 2002, 362 s.
7. Reçber, Mehmet Sait. Din Felsefesi, Ankara: Grafiker yayınları, 2016, 432 s.
8. Hegel, G.W.F. Lectures on the Philosophy of Religion, İng. Tərcümə: Speirs, E.B. Sanderson, J.B. New York: Humanities Press, 1974, 347 p.
9. Legenhausen, Muhammad Gary. The relationship between Philosophy and Theology in the Postmodern age // Al-Towhid Journal, Vol: 14, №1 // URL: http://www.alseraj.net/maktaba/kotob/english/Hadeeths/Words/al-tawhid/legenhausen/philo_theo.htm

Summary

Aladdin Malikov

History and definition of the philosophy of Religion and its difference from other notions

The term of "philosophy of Religion" was introduced into philosophic literature in the recent centuries. The notion of "philosophy of Religion" means the philosophical sphere based on unity of "religion" and "philosophy". Its development as an independent field of science goes back to the first half of the 19th c.

The present article is devoted to such problems as definitions of the Philosophy of Religion, its distinction from the Religion philosophy and philosophical essentials of Religion, and whether the philosophy of Religion is a field of philosophy or it relates to scholasticism, as well as are there any common or specific features of it in comparison with the scholastic philosophy as an Islamic philosophy and with such other theories as Theology and Epistemology.

Keywords: philosophy of Religion, the Religion philosophy, philosophical essentials of Religion, Epistemology, Theology, Dictum, the Islamic philosophy

Резюме

Аладдин Меликов

История и определение философии религии и ее различие с другими понятиями

Термин «философия религии» был введен в философскую литературу в последние века. Философия религии – это философское поле, основанное на единстве «религии» и «философии». Ее развитие как самостоятельной науки восходит к первой половине 19 века.

В данной статье объясняются определения философии религии, ее отличие от религиозной философии и философских основ религии, является ли философия религии областью философии или схоластики, имеются ли черты сходства или отличия ее от схоластической философии как исламской философии, а также других теорий, как теология и эпистемология.

Ключевые слова: философия религии, религиозная философия, философские основы религии, Эпистемология, Теология, изречение, исламская философия.